

Su böhranı və ekoloji təhlükə

**Bu gün haqqında söz aç-
dığımız sərvət - su ya-
radıcı və həyatverici bir
qüvvədir. Suyun öyrənil-
məsi və qorunması
müəyyən mənada kainat
qanunlarının öyrənilmə-
si deməkdir. Bu sərvətin
qorunmasında hamimini-
zin payı var. Ümumiyyət-
lər, planetimizin dörd-
de üç hissəsini tutan su
həyatın beiyi sayılır. O,
həm də güclü geoloji
amil olaraq əsas geoloji
proseslərin gedişinə tə-
sir göstərir.**

Qeyd edək ki, dünyada gedən elmi-texniki tərəqqi dövründə insanın təbiətə qarşı etinəsiz münasibətləri nəticəsində Yer üzərində ekoloji vəziyyət son dərəcə pisləşdiyindən insanın mövcudluğu üçün yaşam terzi təhlükə altındadır. Ətraf mühitin dünyada gedən global, təbii, yad və texnogen proseslərdən mühafizəsi üçün kompleks tədbirlərin görülməsi, riskin azaldılması ümde məsələyə çevrilmişdir. Bəzi su tutarlarında suyun tərkibinin çox pisləşməsi onu insanın bir növ düşməniyənə çevirmişdir. Bir çox yerlərdə infeksion xəstəliklərin səbəbi içmeli su götürülən açıq və qapalı mənbələrdə, o cümlədən də suyun tərkibində xəstəlik törədicilərin çoxalmasıdır.

Son dövrlərde dünyada gedən global istiləşmələr, qasırğalar, zəlzələlər, subasmalar və sair təbii və texnogen proseslər beşəriyyətin həyatı üçün çoxlu ağır təhlükələr yaradır. Belə ki, Avropanın bir çox yerləndə, o cümlədən də Almaniyada qızmar və quru keçən yay fəsli səbəbi ilə su səviyyələri ən aşağı yerdədir. Bu problem bütünlükləri təsir göstərir.

Onu da qeyd etmək yerinə düşər ki, Almanıyanın daxili su yolları iqtisadi arteriyalar kimi xidmet göstərir. Onlar vasitəsilə Almanıyanın dəniz limanlarından daxili əraziləre milyonlarla avro dəyərində məhsul neql olunur. O da məlumdur ki, bu il suların səviyyəsi tarixi baxımdan bir çox böyük sahələrdə, ölkələrdə çox aşağı, bəzi hallarda hətta 20 sm-dən beşər az olub.

Ekvatorun mərkəzində yerləşən Afrika qitəsində də qlobal su böhranı artıq öz təsirlərini göstərir. Oksukputu, Benue, Nigeria Wateraid.org saytının məlumatlarına görə 57 milyon insan Nigeriyada təmiz və saf sudan məhrumdur.

Hamimizə məlumdur ki, arid iqlimin hökm sürdüyü bir çox yerlərdə güclü istileşmələr baş verir. Həmin sahələr regional quraqlıq zonalarına çevirilir. Səhralaşma prosesi hökm sürür. Planetimizdə həyat üçün ən kritik resurs sayılan su əhalinin artması və enerjiyə tələbat, dəniz səviyyəsinin qalxması və buzlaqların əriməsi kimi ince amillərin balansından asılıdır.

Son illərin statistikası onu göstərir ki, dünyada günü-gündən dərinləşən qlobal su böhranı problemi öz həyəcan təbilini artır. Bunları biz alımların, mütəxəssislerin, insanların, ən əsası dünyani gəzen fotoqrafların çəkdikləri ağır məzmunlu fotosəkillərdə görürük. Onu da qeyd edim ki, fotoqraflar diqqəti probleme istiqamətləndirmek imkənini malikdirlər. Fotosəkillərdəki su və sivilizasiya arasında müvəzətsizlik probleminin təhlili dünyani, ətraf mühiti və insanları vəhdətdə qarşramağa imkan verir. Bu təhlükəyə qarşı bir olmaqla onu aradan qaldırmak üçün hansısa tədbirlərin görülməsi zərurətini bir daha ortaya qoyur.

Dünyanı bürüyən qlobal su böhranı bizdən bu gün suyun ekoloji-gigiyenik baxımdan və qənaətə istifadəsinə sivilizasiya, həyat üçün ictimai nəzarətin güclənməsini tələb edir. Bu problem ümumi beşəri problemdir. Təbiəti yaşıdan su üçün, o cümlədən də yaşamaq üçün susmamalı, mövqeyimizi bir bəşər övladı kimi bildirməli, mühafizəkar olmalıdır.

Bu problemlər hər bir ölkədə olduğu kimi Azərbaycanda da var. Bildiyimiz kimi, 1992-ci ildən Ermenistanın hərbi təcavüzü nəticəsində 17 min kv.km torpaqlarımız düşmən tərəfindən zəbt olunub, 900 yaşayış məntəqəsi dağılıb, məhv edilib. Xalq təsərrüfatında on minlərlə iri sənaye,

təhsil müəssisələri viran qoyulub. 700 min nəfərdən çox məcburi köçkünməz vardır.

Məlumat üçün qeyd edək ki, Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanın su resursları həmin regionun 15 faizini təşkil edir. Respublikamızın su resursları qonşu Gürcüstəndən 7.7-8.3 dəfə və Ermənistəndən isə 3 dəfə azdır. Su ilə təmin olunmaq baxımdan dünyanın su ilə az təmin olunan regionuna aid olub hər kv.km əraziyə təxminən 100000 kub.m, hər adambاشına isə ildə 950-1000 kub.m su düşür. Ölkəmizdə suyun ümumi ehtiyati 28.5-30.5 kub.km olub, quraqlıq illerində isə azalaraq 27.0-22.6 kub.km -ə enir.

Son yarımdən əvvəl xəzinənin maddət-də aparılan tədqiqatlar göstərir ki, ölkəmizdən keçən Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kənardı - Gürcüstan və Ermənistən ərazilərində çirkənləndirilir. Belə ki, Ermənistən 100 faiz, Gürcüstən 30 faiz ərazisi, Türkiyən 31 min, İranın 40 min və Azərbaycanın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir. Yeni Kür çayına 188 min kv.km, Araz çayına isə 103 min kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirkəbi, müxtəlif tullantılar aiddir. Belə ki, Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir. Araz çayı Gümrüdən başlayaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axın boyu Ermənistən 10-dan çox sənaye şəhərlərinin məişət və sənaye çirkəklərini qəbul edir. Bununla yanaşı, düşmən ərazisində Araza qovuşan Gedərçay, Vorotan, Axuryan çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2.4-ə enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü də məhv olur.

Ermənistənla Naxçıvan MR arasında Arazın suyunda fenollar 2020-1160 dəfə, ağır metalların duzları 36-44 dəfə (mis, molibden və s.) azot-fosfor duzları 26-34 dəfə, xloridler 28 dəfə, neft mənşəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir.

bu məktəb bir il bundan önce tikilib və müasir tələblərə cavab verən şəraitdə təmin olunub. Belə məktəblərin sayı onlara, yüzlərlədir. Yaradılan belə gözel şəraitdə isə Azərbaycanın vətənpərvər gəncləri yetişir və formalaşır.

Görüşdə YAP Binaqədi rayon təşkilatının sədri Ramiz Götüşov çıxış edərək bildirib ki, rayon təşkilatının partiya üzvləri ilə görüşlər keçirməsində əsas məqsəd six ənənəyinin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, ictimai-siyasi proseslərdə fəal iştiraklarının təmin edilməsidir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasetdən bəhs edən təşkilat sədri bildirib ki, Azərbaycanı qorumaq, onun müstəqilliyyin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir. R. Götüşov partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, Prezident İlham Əliyevin etrafında sıx birləşməyə çağırıb. Görüş bədii hissə ilə davam edib.

Taleh Bağırov,
“iki sahil”

çirkənləndirici elementlərə Oxçuçayda daim rast gəlinir. Ermənistəndəki “Metsamor” AES-in fealiyyəti bilavasitə Araz çayı ilə əlaqədardır. Hər sutka ərzində Araz çayına 12-16 min kub.m çirkəb axıdır. Onun gələcəkə Araz və onun qolları üçün fəlakətlər töretnəsi ehtimalı çox böyükdür.

İşgalçi Ermənistənən çay sularına göstərdiyi “ekoloji terror” bizim su anbarlarından da yan keçməmişdir. Belə ki, böyük su anbarlarımızın baziləri de bu gün onların nəzareti altındadır. Bu suuların ekoloji durumu günün-gündən ağırlıdır. Ağır zərərverici, orqanizmi məhvə aparan qatı, ağır maddələr bu su anbarlarına axıdlılar. Onlar təbiət, həyat üçün çox təhlükəli bir maddəyə çevrilirlər. Digər tərəfdən bu su anbarlarından bəzən qarşı bir dağıdıcı silah kimi istifadə etmə cəhdinə malikdirlər. Bununla bağlı tez-tez siyasi jestlər edirlər. Sözügedən su anbarları haqqında aşağıdakılardır qeyd etmək yerine düşər.

Tarixdən “Odlar yurd” kimi tanınan Azərbaycanın ərazisinin çox hissəsi quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində su anbarları yaradılmışdır. Bu gün bizim böyük su anbarlarından olan Sərsəng su anbarı və Xaçınçay su anbarları Ermənistən ordusunu tərəfindən 1993-cü ildən işğal olunmuşdur. Bu su anbarları 1964 və 1976-ci illərdə tikilib istifadəyə verilmişdir. Hər iki su anbarının işğalı nəticəsində onlardan istifadə edə bilməməyimiz regiona əvəzolunmaz böyük miqyasda zərər vurmusdur. Hazırda su anbarlarının və onun qurğularına 15 ildən artıq müddətdir ki, texniki xidmət göstəriləmədiyi üçün onlar çox qəzalı vəziyyətdədir. Bu səbəbdən su anbarının işğal olunmuş ərazilərdə qalması coğrafi ərazinin relyef quruluşuna görə ondan aşağıda yerləşən 700 min nəfər Azərbaycan əhalisi üçün çox ciddi təhlükə menbəyidir. Bu təhlükə riski ilə əlaqədar olaraq Avropa Şurası Parlament Assambleyasında “Azərbaycan sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə yekdilliklə qəbul olunmuşdur. Bu məsələlər bu günə qədər öz aktuallığını qorumaqla yanaşı, təhlükə riskini də gündən-günə artırır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu günümüzün əsas çağırışlarından olan su hövzələrinin tullantılardan qorunması və təmizlənməsi hər kəsin ictimai məsuliyyəti və vətəndaşlıq borcudur.

Ərazi ilk partiya təşkilatında görüş



Yeni Azərbaycan Partiyası (YAP) Binaqədi rayon təşkilatı Binəqədi rayonu, 28 May qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəlliələri ilə görüş keçirib.

Cıxış edən YAP-in üzvü, 306 sayılı orta məktəbin direktoru Gültəkin Ədilova Prezident İlham Əliyev tərəfindən təhsilə böyük diqqət və qayğı göstərilməsindən səhbət açıb: “Hal-hazırda tədbirin keçirildiyi



OKTAG RZAYEV,
Bakı Ali Neft Məktəbinin
prorektoru, Yer elmləri üzrə
fəlsəfə doktoru

Araz çayının sol qolu Razdan suyunun çirkənləndiriciliğinə görə Ermənistən ərazilərində birinci yeri tutur. Razdan, Çarensavan, Aboyan, İrəvan şəhərlərinin sənaye məsəsəsələrinin çirkəb suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana (Zəngi çayına) buraxılan çirkəb sularının orta illik miqdarı 210 milyon kub.m olmuşdur. Yay aylarında Razdan suyun səviyyəsi aşağı düşdüyü dövrədə Razdanın çirkəb sularının sərfi azalmır. Nəticədə “Araz” su qoşvağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun “çirkənləndiriciliyi” baş verir və balıqların kütləvi qırılmasına, fauna və floranın məhvini sebəb olur.

Arazı ən çox çirkənləndirən çaylardan biri də Oxçuçaydır. Mehri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən (metalsaflaşdırma) kombinatlarının yüz min tonlarda qatı turşuları, ağır metal duzları və başqa zərərləri tullantıları Oxçuçayı hədsiz dərcədən çirkənləndirir. Ayri-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və bismut

BSU-da Qarabağla bağlı fləşmob



Xəber verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərək Ermənistən-Azərbaycan Dağlıq Qarabağ müqaviləsinin həlli ilə bağlı bir daha öz qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Dövlət başçımız xalqımızın milli maraqlarını və Azərbaycanın ərazi bütövlüyünü ifadə edərək demişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpaqları. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin bu ədalətli və prinsipial mövqeyini xalqımız yüksək seviyyədə destəkləyir.

Buna sübut olaraq oktyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin, YAP-in Nəsimi rayon təşkilatının təşəbbüsü və Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın dəstəyi ilə tələbələr fləşmob keçiriblər.

Qeyd edək ki, fləşmobda tələbə-gənclər “Qarabağ Azərbaycandır və nida işarəsi” şurəsini nümayiş etdiriblər.